

**AZƏRBAYCAN RESPUBLİKASININ  
AUDİTORLAR PALATASI ŞURASININ  
QƏRARI**

**Bakı şəhəri**

**№287/5**

**19 may 2017-ci il**

**Sərbəst auditorlar və auditor təşkilatlarının 2016-cı ilin yekunu üzrə təqdim edilmiş hesabatlarına dair təhlil və tövsiyələr barədə**

Auditorlar Palatasının 2017-ci il üzrə iş planının 1.4-cü "Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2016-cı ilin yekunu üzrə təqdim edilmiş hesabatların təhlili və tövsiyələrin hazırlanması" bəndinin icrası ilə əlaqədar Analitik informasiya və təhlil şöbəsi (R.Cəfərli) tərəfindən hazırlanmış məruzəni müzakirə edərək Auditorlar Palatasının Şurası

**QƏRARA ALIR:**

1. "Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2016-cı ilin yekunu üzrə təqdim edilmiş hesabatlarına dair təhlil və tövsiyələr" barədə məruzə nəzərə alınsın (əlavə olunur).

2. Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova, Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinin rəisi S.Gülməmmədova, Palatanın Şurası yanında Milli auditə dəstək üzrə komitənin sədri Z.Hüseynova tapşırılsın ki, üç ay müddətində sərbəst auditorlar üzrə auditor xidmətinin həcmnin azalması səbəblərini araşdırsınlar və bu sahədə vəziyyətin yaxşılaşdırılması istiqamətində təkliflərini hazırlayıb Palata rəhbərliyinə təqdim etsinlər.

3. Bir sıra auditor təşkilatları ("Ernst & Young Holdings (CIS) B.V." şirkətinin Azərbaycan Respublikasındakı filialı, "Deloitte & Touch" MMAC, Praysvoterhaus Kupers Audit Azərbaycan" MMC, "Baker Tilly Audit Azərbaycan" MMC, "BDO Azərbaycan" MMC, "RSM Azerbaijan" MMC, "Moss Adams Azərbaycan" MMC, "Kaspiyan Konsaltinq" auditor şirkəti, "Best Audit" MMC) tərəfindən Auditorlar Palatası Şurasının 2015-ci il 30 sentyabr tarixli 266/3 nömrəli qərarı ilə təsdiq edilmiş "Sərbəst auditorların, auditor təşkilatlarının və xarici auditor təşkilatlarının filiallarının (və ya nümayəndəliklərinin) fəaliyyətini əks etdirən yarımillik (illik) hesabat formasına və ona əlavəyə dəyişiklik edilməsinə dair" Təlimata və Palata Şurasının 2016-cı il 6 sentyabr tarixli 278/3 nömrəli qərarına əsasən həmin təşkilatlara xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq 2016-cı il üzrə hesabatlarını bir daha Təlimata uyğun tərtib etmədiklərinə görə:

- Auditorlar Palatası Şurasının 2015-ci il 25 noyabr tarixli 269/1 nömrəli qərarı ilə təsdiq edilmiş "Auditor xidməti sahəsində araşdırma və intizam tədbirləri sistemi"nin 5-ci bölməsinin 24-cü "Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən Auditorlar Palatasının icrası məcburi olan təlimat və metodik göstərişlərinə, Palata Şurasının qərarlarına, Palata sədrinin əmr və sərəncamlarına əməl edilmədikdə" bəndinə müvafiq olaraq onlara töhmət elan edilsin;

- belə hallara bir daha yol verərlərsə Palata tərəfindən onlara verilmiş icazənin ləğvi məsələsinə baxılacağı onların nəzərlərinə çatdırılsın.

4. Vahid məlumat reyestrindən istifadə etməklə auditdən yayınan məcburi audit subyektləri barəsində ətraflı informasiyanın əldə olunması, həmin subyektlərə Auditorlar Palatası və aidiyyəti qurumlar tərəfindən müvafiq bildirişlərin göstərilməsi üzrə tədbirlər intensivləşdirilsin.

5. Bu qərarın mətninin Palatanın internet sahifəsində yerləşdirilməsi təmin edilsin.

**ŞURANIN SƏDRİ**

**V.NOVRUZOV**